



**Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi**  
**Ministry of Foreign Affairs of the Republic of Azerbaijan**  
**Viza almaq üçün ərizə-anket / Application for visa**

Qeyd: Blankı doldurarkən çap hərflərindən istifadə edin.  
Note: Use block letters to fill the application form.

1. Soyadınız (pasportda olduğu kimi) / Surname (as in passport):		
2. Adınız (pasportda olduğu kimi) / Name (as in passport):		
3. Adınız və ya soyadınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) / Has your name or surname been changed? (if changed, when and your previous name or surname):		
4. Doğulduğunuz tarix (gün, ay, il) / Date of birth (day, month, year):	5. Doğulduğunuz yer / Place of birth:	6. Vətəndaşlığınız / Citizenship:
7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) / Has your citizenship been changed? (if yes, when and previous citizenship):		
8. Cinsiniz / Sex: Kişi / Male: Qadın / Female:	9. Pasportunuzun və ya sərhədkeçmə sənədinin nömrəsi və seriyası / Number and serial of passport or travel document /:	10. Pasportunuzun və ya sərhədkeçmə sənədinin verildiyi yer (ölkə, şəhər) / Place of issue (country, city) of passport or travel document /:
11. Pasportunuzun və ya sərhədkeçmə sənədinin növü / Type of passport or travel document /: Ümumvətəndaş / Ordinary Xidməti / Service Diplomatik / Diplomatic Digər / Other :	12. Verilmə tarixi (gün, ay, il) / Date of issue (day, month, year):	13. Etibarlıdır (gün, ay, il) / Valid until (day, month, year):
14. Son beş ildə aldığımız vizalar / Other visas issued during the past five years:		
15. Ailə vəziyyətiniz / Marital status: Evli / Married Subay / Single Dul / Widowed Boşanmış / Divorced	16. Hal-hazırkı ünvanınız / Full present address:	17. Telefon nömrəniz / Phone number:

18. İş yeriniz və ixtisasınız / Occupation and specialty:	19. Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız / When are you going to come to Azerbaijan :	20. Nəqliyyat vasitəsi (əgər minik avtomobildirsə, nömrəsi) / Type of transport (if it is a car, license number):
21. Son məntəqəniz (ölkə, şəhər) / Final destination (country, city):		22. Səfərin müddəti (gün) Duration of a visit (days):
23. Azərbaycana nə vaxtsa səfər etmişinizmi? / Have you ever visited Azerbaijan? Bəli / Yes Xeyr / No Səfər etdiyiniz təqdirdə, nə vaxt? / If yes, when?	24. Nə vaxtsa, Azərbaycan vizası almışınızmi? / Have you ever been issued a visa to Azerbaijan? Bəli / Yes Xeyr / No Nə vaxt? / When? Haradan (ölkə, şəhər)? / Where (country, city)?  Sonuncu vizanın nömrəsi / Number of last visa:	25. Sizə nə vaxtsa, Azərbaycan vizasının verilməsində etiraz olunubmu? / Have you ever been refused a visa to Azerbaijan? Bəli / Yes Xeyr / No Nə vaxt? / When?
26. İctimai təhlükə yarada biləcək infeksiyaya tutulmuşunuzmu? / Did you suffer from any infectious disease dangerous for public health? Bəli / Yes Xeyr / No Təsdiq olduqda, adı: / If yes, name :		
27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmuşunuzmu? / Have you ever been charged of any criminal offences anywhere? Bəli / Yes Xeyr / No Nə vaxt? / When?		
28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmişinizmi? / Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia? Bəli / Yes Xeyr / No Səfər etdiyiniz təqdirdə, nə vaxt? / If yes, when?		
29. Səfərinizin məqsədi / Purpose of your trip:  Rəsmi / Official İşgüzar / Business Turizm / Tourism Əmək / Employment Təhsil / Education Müalicə / Medical treatment Elmi-mədəni-idman / Scientific-cultural-sports Şəxsi səfər / Private visit	30. Vizanın növü / Type of visa:  Giriş / Entry Tranzit / Transit	31. Girişin sayı / Number of entries: Birdəfəlik / Single Çoxdəfəlik / Multiple
32. Sizi Azərbaycana dəvət edən təşkilatın, hüquqi şəxsin fəaliyyət istiqaməti və ya dəvət edən şəxsin statusu / Direction of activity of organization , juridical person inviting you to Azerbaijan or the status of the inviting person:  Dövlət / Government QHT / Nongovernmental organization Kommersiya / Business Humanitar / Humanitarian Azərbaycan Respublikası vətəndaşı / The citizen of the Republic of Azerbaijan Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi / The foreigner constantly living in the Republic of Azerbaijan Əməkçi miqrant / The employed migrant		

33. Sizi Azərbaycana dəvət edən təşkilatın, hüquqi və ya fiziki şəxsin tam adı, ünvanı və telefonu / Full name , address and phone number of organization, juridical or physical person inviting you to Azerbaijan:

34. Azərbaycanda qalacağınız ünvan / Address of the place of your stay in Azerbaijan:

35. Səfərinizi kim maliyyələşdirir? / Who will pay for your visit?

36. Azərbaycanda işləmək fikriniz varmı? / Do you intend to be employed in Azerbaijan?  
Bəli / Yes  
Xeyr / No

37. Azərbaycanda təhsil almaq fikriniz varmı? / Do you intend to study in Azerbaijan?

Bəli / Yes  
Xeyr / No

38. Pasportunuzda qeyd olunan 16 yaşına çatmayan və sizinlə səfərdə olan şəxslər / Children under 16 years or persons included on your passport and who will travel with you to Azerbaijan :

Soyadı / Surname	Adı / Name	Doğulduğu tarix / Date of birth	Doğulduğu yer / Place of birth	Qohumluq əlaqəsi / Relationship

39. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Başa düşürəm ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər / I certify that I read, understood and correctly responded to all questions set forth in this application. I understand that any false or misinformation may result in the refusal of a visa to Azerbaijan.

Tarix / Date

Ərizəçinin imzası / Signature of applicant

Yer / Place

#### XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY:

Ərizənin qəbul edilmə tarixi:

Viza:  
Verildi  
Etiraz edildi

Vizanın kateqoriyası :  
Adi  
Xidməti  
Diplomatik

Verilmə tarixi:

Etibarlıdır (gün, ay, il):

Əlavə olaraq aşağıdakı sənədlər qəbul edilmişdir:

pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;  
biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotosəkil (3x4sm);  
tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);  
viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;  
nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);  
turizm vauçeri və ya turizm yollayışı, sənişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;  
18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur. Qeyd: